



AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ELMİN İNKİŞAFI FONDU

Bakı şəhəri

09 mart 2017-ci il

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Ən Layiqli Alim – Ə.L.A.” məqsədli grant müsabiqəsi çərçivəsində “2016-cı İlin Alimi” mükafat müsabiqəsinin keçirilməsi haqqında

E L A N

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il 21 oktyabr tarixli Sərəncamı ilə yaradılmış Elmin İnkişafı Fondunun əsas məqsədi Azərbaycan Respublikasında müxtəlif elm sahələri üzrə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli elmi tədqiqat proqramları və layihələrini və digər elmi tədbirləri grantlar şəklində ünvanlı maliyyələşdirmək, ölkənin elmi-texniki potensialını qorumaq və inkişaf etdirmək, iqtisadiyyatın inkişafında bu potensialdan səmərəli istifadə etmək, mühüm sosial problemlərin həllində elm və texnikanın rolunu yüksəltmək və dövlətin elmi informasiya və innovasiya ehtiyatlarını artırmaqdır.

Azərbaycan Respublikası Prezidentinin imzaladığı Fərman ilə qüvvəyə minən “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanunu ölkədə elmi fəaliyyətin təşkili, idarə edilməsi və inkişafı sahəsində dövlət siyasətinin əsas prinsiplərini, elmin və elmi-innovasiya fəaliyyətinin məqsədlərini, elmi fəaliyyət subyektlərinin hüquq və vəzifələrini, elmin maliyyələşdirilməsi mexanizmlərini, elmi nailiyyətlərin stimullaşdırılması və onlardan istifadənin təşkilati-hüquqi əsaslarını müəyyən edir. Elmi işçilərin sosial müdafiəsi və onların maddi həvəsləndirilməsi üçün imkanların bu Qanunda nəzərdə tutulması elmi fəaliyyət üçün stimulu artırır, elmi nəticələrin şəffaflığı və ictimaiyyətə açıqlığı, elmin ictimai həyata inteqrasiyası isə elmin və elmi işçilərin cəmiyyətdə nüfuzunun daha da artmasına əlavə şərait yaradır. “Elm haqqında” Qanunun 33.14 və 33.15-ci maddələri elm sahəsində göstərdikləri xidmətlərə və əldə etdikləri yüksək nailiyyətlərə görə elmi işçilərə fərdi təqaüdlər, müavinətlər, dövlət mükafatları, dövlət təltifləri, fəxri adlar, elmi müəssisə və təşkilatların təsis etdiyi mükafatlar və fəxri fərmanların verilməsini, həmçinin təsir gücünə (impakt faktoruna) malik olan, istinad indeksli jurnallarda çap olunan hər bir elmi məqaləyə görə müəllifə (müəlliflərə) işlədiyi elmi müəssisə və təşkilatın və ya ali

təhsil müəssisəsinin, eləcə də elm və innovasiya fondlarının vəsaitləri hesabına birdəfəlik mükafat (qonorar) verilməsini nəzərdə tutur.

Elmin İnkişafı Fondu öz fəaliyyətində alimlərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara əlavə yaradıcılıq imkanı yaratmaq, dünya elm məkanında Azərbaycanda əldə edilmiş elmi nəticələrin layiqincə təmsil olunmasını da öz fəaliyyət planına uyğun olaraq təmin edir. Bu məqsədlə, Fond məqsədli mükafat müsabiqələri də təşkil edərək keçirir.

Elmin İnkişafı Fondunun mükafat müsabiqələrinin keçirilməsi sahəsində müəyyən təcrübəsi vardır. Fond, 2013-cü ildə “İKT İli” çərçivəsində İKT sahəsində fəal çalışan alim və mütəxəssislərin fəaliyyətinin stimullaşdırılması məqsədilə İKT sahəsində dərc olunmuş ən yaxşı elmi işlərin qiymətləndirilməsi və mükafatlandırılması üzrə 3-cü birgə İKT mükafat müsabiqəsini təşkil edərək keçirmiş, əsas nominasiyalar üzrə 7 elmi iş mükafatlandırılmışdır. 2017-ci ildə isə Elmin İnkişafı Fondu Azərbaycan Respublikasının Mərkəzi Bankı və Almaniya Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondu ilə birlikdə “2 Fevral – Gənclər Günü”ndə “Gənc alimlər və maliyyə savadlılığı” birgə mükafat müsabiqəsini elan etmişdir. Bu müsabiqənin məqsədi maliyyə savadlılığı üzrə, xüsusən ölkənin sosial-iqtisadi inkişafının gücləndirilməsi və Azərbaycanda bankçılıq sisteminin inkişafına dəstək, ölkədə iqtisadi və maliyyə savadlılığının artması, maliyyə savadlılığının ictimai dəyər kimi tanınması və insanların davranışlarında müvafiq dəyişiklik yaratmasını əks etdirən 3 prioritet mövzu üzrə, müsabiqə mövzusunə uyğun ixtisaslaşmış və fəal çalışan gənc alim və mütəxəssislər tərəfindən müsabiqə müddətində yazılmış orijinal məqalələrin və onların aprobeasiyasının qiymətləndirilməsi, mükafatlandırılması və elmi fəaliyyətinin stimullaşdırılmasıdır.

“Ən Layiqli Alim – Ə.L.A.” məqsədli grant müsabiqəsi alimlərin, o cümlədən gənc alimlərin müxtəlif elm sahələri üzrə hər il ərzində əldə etdiyi elmi və elmi-təşkilati nailiyyətləri əsasında müsabiqə yolu ilə qiymətləndirilməsi və mükafatlandırılmasını nəzərdə tutur.

Müsabiqənin meyarları

Mütəmadi olaraq keçirilməsi nəzərdə tutulmuş “Ən Layiqli Alim - ƏLA” məqsədli grant müsabiqəsi çərçivəsində təşkil olunan **“2016-cı İlin Alimi” mükafat müsabiqəsinin məqsədi** Azərbaycanda 2016-cı ildə fəal elmi fəaliyyət göstərmiş, yüksək elmi nəticələrə nail olmuş, təsir (impakt) faktorlu, tanınmış bazalarda indekslənen nüfuzlu jurnallarda və nəşrlərdə dərc olunmuş elmi məqalələri və digər elmi əsərləri olan, elmi işlərinə istinad olunan, həmçinin yüksək elmi-təşkilati fəaliyyəti ilə fərqlənmiş alimlərin Elmin İnkişafı Fondu tərəfindən müəyyənləşdirilmiş və beynəlxalq standartlara uyğun aşağıda göstərilən əhəmiyyətli **meyarlar** üzrə qiymətləndirilməsi və mükafatlandırılmasıdır:

- **Elmi məqalələr** (təsir (impakt) faktorlu və tanınmış bazalarda (SCOPUS, Web of Science) indekslənen jurnallarda və nəşrlərdə yalnız 2016-cı ildə dərc olunmuş) – əsli və / və ya surəti, PDF formatda, DOI və internet linki göstərilməklə;
- **Monoqrafiya və kitablar, atlaslar, icmallar** (2016-cı ildə dərc olunmuş) – 1 nüsxə orijinalı;
- **İxtiralar, patentlər** (2016-cı ildə alınmış) – surəti;

- **Elmi işlərə 2016-cı ildə olunan istinadlar** (müəllif(lər)in özünə olunan istinadı istisna olmaqla), H-indeksi, SCOPUS, Web of Science, Google Scholar üzrə statistika – linklər göstərməklə;
- **Multidissiplinar və tətbiqi xarakterli elmi işlər** (konkret əsaslandırılmaqla);
- **Beynəlxalq elmi əməkdaşlıq** (konkret adlar göstərməklə);
- **Ölkədaxili və xarici konfrans, simpozium, qurultaylarda iştirak** (dəqiq göstərməklə, elmi tədbirin proqramının və tezislərinin müvafiq hissələrinin surətlərini əlavə etməklə);
- **Elmi seminarlarda çıxışlar** (2016-cı ildə, konkret göstərməklə);
- **Ölkədaxili və xarici qrantlar üzrə işlər** (2016-cı ildə, konkret göstərməklə);
- **Dövlət Proqramlarının yerinə yetirilməsində iştirak** (2016-cı ildə, konkret göstərməklə);
- **Dövlət təltifləri və ya mükafatları** (surətləri təqdim olunmaqla);
- **Kadr hazırlığı** (elmi rəhbər, elmi məsləhətçi qismində, konkret göstərməklə);
- **Ölkədaxili və xarici elmi jurnallarda təmsilçilik** (redaktor, redaktor müavini, məsul katib, redaksiya heyətinin üzvü – konkret göstərməklə, internet linkləri əlavə olunmaqla);
- **Kitab redaktoru və ya rəyçisi** (əslə və ya ilk əsas səhifələrinin surətləri təqdim olunmaqla);
- **Ölkədaxili və xarici nəşrlər və layihələr üçün resenzent fəaliyyəti** (məqalələr, qrant layihələri və s. üçün);
- **Müdafiələrdə opponentlik fəaliyyəti** (2016-cı ildə, konkret göstərməklə);
- **Elmi-təşkilati işlərlə bağlı komissiyalarda fəaliyyət** (2016-cı ildə, konkret göstərməklə);
- **Xarici stajirovkalar** (2016-cı ildə, konkret göstərməklə);
- **Ölkədaxili və xarici (beynəlxalq) professional və digər təşkilatlarda, cəmiyyətlərdə, ittifaqlarda üzvlük və ya rəhbərlik** (konkret göstərməklə, internet linkləri əlavə edilməklə);
- **Tədris fəaliyyəti** (2016-cı ildə, konkret göstərməklə);
- **Elmin kütləviləşdirilməsi üzrə fəaliyyət**, yığıncaqlarda, ictimaiyyətlə görüşlərdə, geniş auditoriyalarda elmi-kütləvi çıxışlar, TV, radio, internet-TV-lərdə çıxışlar, KİV-lərdə müsahibələr, yazılar (surətləri əlavə olunmaqla, böyük həcmli materiallar üçün isə internet linki göstərməklə);
- **Şəxsi professional internet, Research-Gate, Mendeley, Academia, LinkedIn və digər səhifələrinin mövcudluğu** (linklər göstərməklə);
- **Xarici dil bilməsi** (konkret səviyyəsi göstərməklə);
- **Elmlə əlaqəli və ya digər ictimai-təşkilati fəaliyyət**;
- **Digər mükafat və təltiflər.**

Müsabiqə qaliblərinin mükafatlandırılması

Müsabiqə üzrə qaliblər aşağıdakı bir neçə nominasiya üzrə “İlin alimi-2016”, “İlin gənc alimi-2016” adlarını alır, diplom və pul mükafatları ilə təltif edirlər:

- **Əsas nominasiyalar:**

- Fizika-riyaziyyat və texnika elmləri üzrə - 1 mükafat (3 000 manat);
- Kimya elmləri üzrə - 1 mükafat (3 000 manat);
- Yer elmləri üzrə - 1 mükafat (3 000 manat);
- Biologiya, tibb və aqrar elmləri üzrə - 1 mükafat (3 000 manat);
- Humanitar və ictimai elmlər üzrə - 1 mükafat (3 000 manat).

- **Gənc alimlər üçün (35 yaşadək) nominasiyalar:**

- Təbiət və texnika elmləri üzrə - 1 mükafat (2 000 manat);
- Həyat haqqında elmlər üzrə - 1 mükafat (2 000 manat);
- Humanitar və ictimai elmlər üzrə - 1 mükafat (2 000 manat).

Müsabiqənin keçirilmə müddəti:

- Müsabiqədə iştirak etmək üçün müvafiq sənədlər və digər müşayiətedici materiallar **2017-ci il 10 mart tarixindən** başlayaraq qəbul olunur;
- Müsabiqədə iştirak etmək üçün müvafiq sənədlərin və digər müşayiətedici materialların qəbulu üçün son tarix **2017-ci il 17 aprel saat 17:00**-dir;
- Nəticələrin 2017-ci ilin may ayında açıqlanması və qaliblərin xüsusi təqdimat mərasimində mükafatlandırılması, KİV-lərdə işıqlandırılması, xüsusi buklet nəşri nəzərdə tutulur.

Müsabiqəyə sənədlərin təqdim olunması

Müsabiqədə iştirakla bağlı hüquqi sənədlər (müsabiqədə iştirak üçün ərizə, şəxsiyyət vəsiqəsinin surəti, DSMF sosial kartının surəti, iş yerindən arayış) və digər müşayiətedici materiallar ("Müsabiqənin meyarları" bölməsində göstərilmiş materiallar və əlavə olaraq; son 5 ildə dərc olunmuş elmi əsərlərin təsdiq olunmuş siyahısı və müsabiqədə iştirak edən iddiaçı haqqında elmi fəaliyyət haqqında qısa arayışın daxil olduğu peşəkar CV və onun işlədiyi qurum haqqında qısa məlumat) 1 nüsxədə olmaqla 2 formatda (kağız üzərində və elektron məlumat daşıyıcısına ("flash card") yazılmış şəkildə) Elmin İnkişafı Fondunun icraçı direksiyasına (Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi-27, 9-cu mərtəbə) həftənin iş günlərində (bazar ertəsi – cümə) saat 10:00-dan 17:00-dək **birbaşa çatdırmaqla və qeydiyyatdan keçirmək yolu ilə iddiaçı tərəfindən** təqdim olunmalıdır. İddiaçının adından müsabiqəyə sənədləri təqdim edən şəxsin müvafiq etibarnaməsi olmalıdır.

Müsabiqədə AMEA təşkilatlarından, ali təhsil müəssisələrindən, nazirliklərin nəzdindəki elmi-tədqiqat qurumlarından alim və mütəxəssislər fərdi şəkildə iştirak edə bilərlər.

Müsabiqə kollektiv mükafatlandırmanı nəzərdə tutmur və hər bir nəşr (məqalə və s.) müsabiqəyə yalnız bir iddiaçı tərəfindən təqdim oluna bilər və bu təqdim olunma həm-müəllif(lər)lə yazılı şəkildə razılaşdırılmalı və bu, müsabiqə sənədlərinə əlavə edilməlidir.

Müsabiqəyə təqdim olunan elmi iş (məqalə və s.) və digərləri (ixtira, patent) müəlliflər qrupu tərəfindən yerinə yetirilmişdirsə, Azərbaycan vətəndaşı olan və xarici həm-müəlliflərin

müsabiqənin şərtləri və bu müsabiqədə iştirak haqqında tam məlumatlandırılması üzrə məsuliyyəti elmi işi müsabiqəyə təqdim edən iddiaçı şəxs daşıyır.

Elmi işin çap olunduğu jurnala və ya nəşriyyata müəlliflik hüquqları verildiyi təqdirdə müsabiqədə iştiraka bu qurumlar tərəfindən etiraz olmaması barədə müvafiq razılıq, sənəd və ya bildirişin olub-olmamasına görə müsabiqə təşkilatçısı məsuliyyət daşıyır.

Digər müvafiq ölkədaxili və ya regional/beynəlxalq mükafat müsabiqələrində iştirak edərək mükafatlandırılmış iddiaçılar bu müsabiqədə iştirak edə bilməz.

Müsabiqəyə yalnız 1 nominasiya üzrə 1 iddia təqdim edilə bilər.

Bu müsabiqə çərçivəsində eyni bir müəllif və ya həm-müəllif(lər) iki dəfə mükafatlandırıla bilməz.

Ekspertiza prosesində Elmin İnkişafı Fondunun icraçı direksiyası və müstəqil ekspertləri, müvafiq elm sahələri üzrə Ekspert Komissiyalarının üzvləri (daimi ekspertləri) iştirak edəcəkdir.

Qiymətləndirmə prosesində müasir elmmetrik texnologiyalardan, o cümlədən, çəkili konsensus metrikasından (indikatorundan) istifadə ediləcəkdir.

Sənədlərin və digər müşayiətedici materialların düzgünlüyünə, həmçinin elektron variantının kağızda olan variantına tam uyğun olmasına məsuliyyəti təqdim edən iddiaçı şəxs daşıyır.

Müsabiqənin keçirilməsi qaydaları və müddəti çərçivəsindən kənar təqdim olunan sənədlər müsabiqənin texniki ekspertiza mərhələsindən qəti olaraq keçmir və əsas ekspertiza mərhələsinə buraxılmır.

Müsabiqəyə təqdim edilmiş sənədlər bir qayda olaraq geri qaytarılmır. Müsabiqədə iştirak məqsədilə, o cümlədən ekspertiza mərhələsində saxta sənəd, imza və məlumatların təqdim olunması iddianın müsabiqədən kənarlaşdırılmasına səbəb olur.

Sualların cavablandırılması, məsləhət seminarları

Müsabiqə ilə bağlı sualların elektron-poçt ünvanına göndərilməsi və ya onların zəng vasitəsi ilə cavablandırılması mümkündür. Digər tərəfdən, sənədlərin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində iddiaçılara kömək və sualların cavablandırılması məqsədilə Elmin İnkişafı Fondunda məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulmuşdur. Bu haqda Fondun internet portalında əlavə məlumat veriləcəkdir.



Elmin İnkişafı Fondunun icraçı direksiyası

<http://sdf.gov.az/>

Əlaqə: Telefon: (012) 489-08-94;

elektron-poçt ünvanı: info@elmfondu.az

